



# «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli, 802-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

- «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinin 8-ci, 14-cü və 18-ci bəndlərində, 9-cu maddəsinin beşinci hissəsində (ikinci halda) və 29-cu maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 12-ci bəndlərində, 17-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 22-ci maddəsinin ikinci və üçüncü hissələrində, 27-ci maddəsinin altıncı hissəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini və 19-cu maddəsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

- həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 1-ci, 3-cü, 4-cü, 6-cı, 11-ci, 13-cü, 15-ci və 16-cı bəndlərində, 6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu bəndlərində, 7-ci maddəsinin ikinci hissəsinin 2-ci, 6-cı və 7-ci bəndlərində, 9-cu maddəsinin birinci-dördüncü hissələrində və beşinci hissəsində (birinci halda), 10-cu maddəsinin birinci hissəsində (ikinci halda) və ikinci hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 14-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 15-ci maddəsinin üçüncü hissəsində (ikinci halda), 16-cı maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci və dördüncü hissələrində, 19-cu maddəsində (ikinci halda), 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsində, üçüncü hissəsində, üçüncü hissənin 10-cu bəndində, dördüncü və beşinci hissələrində, 27-ci maddəsinin birinci-üçüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində (birinci və ikinci halda) və ikinci cümləsində, altıncı hissədə (birinci halda), yeddinci hissədə (birinci və ikinci halda), IV fəslinin adında, 28-ci maddəsinin adında, birinci-dördüncü hissələrində, 29-cu maddəsinin adında, birinci hissəsində, ikinci hissəsində (birinci və ikinci halda), üçüncü hissəsində (birinci halda) və dördüncü hissəsində, 30-cu maddəsinin adında, birinci-üçüncü hissələrində, 31-ci maddəsinin adında və birinci hissəsində, 32-ci maddəsinin adında və birinci hissəsində, 33-cü maddəsinin adında, birinci və ikinci hissələrində, 34-cü maddəsində, 35-ci maddəsinin adında və birinci hissəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
- həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 20-ci bəndində və 24-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;
- həmin Qanunun 5-ci maddəsinin adında və birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 15-ci maddəsinin üçüncü hissəsində (birinci halda) və 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;
- həmin Qanunun 20-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla həyata keçirir.

*Azərbaycan Respublikasının Prezidenti*

*İlham ƏLİYEV*

*Bakı şəhəri, 24 iyun 2009-cu il*

*№ 106*